

NƏSİMİNİN TƏFSİRÇİYƏ XİTABI

Ulu söz ustadlarımızın yaradıqları bütün inciləri Quran dəryasından götürdükləri indi heç kimə sır deyildir. Ancaq "Quran-Kərim"in hər dövrə xas olan əlamətlərini, hər mühitə aid təzahürələrini, hər ictimai-mədəni məkana dair keyfiyyətlərini lazımlıca və layiqinca görüb-götürmək, qarvayıb, qavratmaq kimi son de-rəcə böyük əhəmiyyətə malik olan bir xidmət, məhz, böyük sonetkarlımızın adı ilə bağlıdır.

Bu baxımdan heyati, mübarizəsi, məskurəsi, bütövlükde iştir on çeşidi çək-çevirə moruz qalmış Seyyid İmaddin Nəsimi üzünü Quran təfsircilərinə tutaraq yazdığı "Oxu" redisi şeiri ister mena-məzmun dolğuluğu, ister islami-falsəfi tutumu, isterse de müasir dövrə yaxından səsləşnasi etibarilə olduqca parlaq bir poeziya incisi təsiri bağışlayır.

Təfsir nedir, ki təfsirci hesab edilə bilər? Əreb dilində "fesəra" kökündən törənmüş başlıca monalar burlardır: bir şeyi izah etmek; həkimin xəstəliyi təyin etmek üçün xəstənin bövləni baxması; idrak təhlili aparmaq; örtülü bir şeyi açıqlamaq; Quran ayalarını şərh etmek ve ondakı ehkam ve əsrarı (sirli cəhətləri) izah etmek; açıqlama tələb etmek; şərh, bayan; tevil; keşf; izah.

Bəlliidir ki, herfi və lügəvi baxımdan belə rəngarəng olan bu kelime bir istiləb kimi daha tutumlu və da-ha dolğun məna-məzmun şəbəkəsi yaratmaya bilməzdi. Ona görə ki, "tafsir" və "müsəssir" (tafsirci) kelimələri əsrden-əsra, nəsildən-nəsilə keçidkən cəlallanmış, yeni-yeni mənə çalarları və məzmun cizgiləri qazanmışdır. Deməli, əsl təfsirci "Quran-Kərim"in əhəte etdiyi mövzu və məsələlərin həqiqətə heynaxın olan mahiyətini üzə çıxarmaları, buyruq və qadağan sociyyəsi daşıyıb-dاشırmamasından asılı olmayaq, bütün illəri müdüm və qənətləri sağlam mühakiməye uyğun bir şəkildə izah etməlidir. Unutmaq olmaz ki, Quranın ilkin təfsirciləri mezb, İslam Peygəmbəri (s) və imam Əli (e) olmuşdur. Odur ki, fikhdən məşhur olan bir görüsə əsəron, "Quran-Kərim"in izahına yalnız o adam girişa bilər ki, həmin şəxs Allah kələməni hərekəsiz oxuya bilsin.

Nəsiminin də böyüklüyü məhz, peşəkar, mütəxəssis müraciət etmesi, özünüň şair və filosof xitabına İlahi hikmətləri təbiöt, camiiyyət və təfəkkürün xeyrinə üzə çıxarmalı olan, ancaq bəzən bilerekden bə ali vəzifənin hödəsindən gələ bilmeyib, ümumi sözlərə kifayətlenən, quru elxamlarla möhdudlaşan, ona görə də lazımi qeder də fayda verməyen təfsirciləri tuş etməsinədir. Gəlin, görök, şair bunu neccə və hansı inceklə etmişdir:

*Ey müsəssir, mütashafın gəl həft dəryasın oxu;
Gir könül içindəki eyni-müsəmməsin oxu!*

(Ey təfsirci, sən gəl təfsir yazanda Quranın yeddi də-

yasını oxu, yeni qavramağa çalış; başqa sözle Quranı yalnız zahirine, ancaq xarici əlamətlərinə görə oxu, onun könül içindəki ruhi-mənevi keyfiyyətlərinə, İlahi fezilətlərinə diqqət yetirməkə eşi və həqiqi deyəri (eyni-müsəmməsi - kodlaşdırılmış sırları ilə) oxu, yeni, bu şorṭlərə və dəyərlərə nozora alaraq şərh etməyə can at!)

Beytin mənə-məzmun tutumunu açmaqdən ötrü, ilk növbədə, "Quranın yeddi dəryası" tabiri üzərində dəyanmahiyyəti. Əger bu barədəki çoxsaylı "hədís ve xəber yığın"ından mürakkeb "şərh qalağı"ndan sağlam mühakimənin hesabına ol çəkə biləs, bütün aydınlığı və genişliyi ilə görə bilerik ki, "Quranın yeddi dəryası" deyilən məfhum sadəcə olaraq, İlahi kolamın istor ayo, istor surə, istor qissə, isterse də bütövlükde ümum-Quran çarpıcılarında cülvələnen və yalnız biri-digəri vəsiatlıcaq məlumat, xəber, anlaysış, motiv və sistemlərdir. Təsəvvürümüze gotirsek ki, Nəsimi hələ XIV əsrdə təfsircilərinin çoxunun dövrün bılık səviyyəsindən geri qaldığından sikayətlərində, bas onda indi bu qədər zəngin olan müasir məlumatları "Quran-Kərim"in yeni şəhərlərinə aid etməkdən çəkinənləro na ad vermek olar?

Bu günlərdə Misirin Əl-Əzhar (Çiçeklər) Universitetindən bütün dünyaya yenice aparılmış bir hesablammanın nəticələri yayıldı; həmin nəticələrə əsəson "Quran-Kərim"de "Dəniz" "beh" və "quru" (bir) sözlerinin nisbeti məhz, Yer kürəsində suyun quruya nisbeti-lə tam eyniyiyyət taşķı edir. Belə ki, hazırda Yer kürəsinin 71.12 faizi sudan, 28.88 faizi qurudan ibarətdir; "Quran-Kərim"de "beh" sözü 32, "bir" sözü 13 dəfə işlənmişdir. 32 ilə 13-ü comi 45 edir. Məcūzeli coħħat bundadır ki, 32 də, 13 də temsili etdikləri predmetlərin planetimizdəki miqdarı ilə bùsbütün üst-üstə düşmək-dədir. Yəni, Yer kürəsində olduğu kimi, 32 (su) 45-in Yer kürəsinin 71.12-nə, 13 də (quru) 28.88-nə bərabərdir.

Əlbəttə, beziləri burada sikepsis (söz və rəqəm oyunu) axtarmaq xəyalına düşə bilər. Lakin, eşa unutmaq olmaz ki, "Təvəbe" surasının 65-ci yaşındə buyurulduğu kimi Al-Lahla, onur ayləri və Peyğəmberləri (e) ilə zarafat etmək olmaz! Belə ki, şairin məşhur "Nə əcəb!" qəzəolinin aşağıdakı beytlər belələrinə tutarlı cavabdır; axı hər kosden hər şeyi ummaq olmaz?

*Bisəriətlər nə bilsin, ənbayanın şartını,
Bitoriqətdən rəhi-ərkan umarsan, nə əcəb!*

*Hic imiż zəhdīvū zərgü zahidin əfsanəsi,
Şol fəqihdən məniyi-Quran umarsan, nə əcəb!*

*Umuma hər qolbi zəgəldən aşiqın əsrarını,
Kafirin könlündən son iman umarsan, nə əcəb!
(Şəriətə tabe olmayanlar Peyğəmberlərin peygəm-*

borlılığını şartlaşdırın amillerdən - ismet (mosumluq), omanıtlar olmaq, fətanət (zəkahlıq), sidq (doğruluq), töblidən necə xəber tutu bilerler, dəqiq aydın ve bir-monali eqidəye malik olmayan kimsədən əsaslı bir yolgöstəricilik umursan, nə eçəb?! Zahir saz nümayış-karanlıyə üstünlük verən ruhanının riyakarlığı öz-özlüyündə möhvə məhkumdur. Belə olan suretdə son o fəqihden necə Qurana məna verməsini gözleyirən, bu eçəb deyilimi?! Hər qəbi qarğı kimi qara olandan aşiq-lorin, yəni həqiqi Allah bəndələrinin sırları, yəni öz eqidəleri uğrunda çəkdikləri ozab-eziyyotları umma, yəni, bələləri bu cür ali mətleblərdən xəbərdar ola bil-məzələr; son kafirin könlündə iman nişanosunu axtarın-san? Cox təcəccübüldü.

Başa sahələrde olduğunu kimi, "Qurani-Kərim"ə bö-yük etfirəni hissi ilə yanasaq işində de Nəsimi heç şübhəsiz ki, ustadı Fəzüllah Nəimidən nümunə götürmüştür. Belə ki, o, "Nə darad?" rədflisi qəzelində mən-sub olduqları fəsəfə cəreyandan, təriqət və məz-həbdən asılı olmayaq, riyakar və mürtəce ruhaniləri çox sərrast hədəfə görütmüşdür:

Ey Hafize-xətaxan, Quran və sineye- to?

Dar sineye-molvvəst Quran çekare darad??

(Ey Qurani əzber bilməsinə baxmayaq onu sohv oxuyan, onun burduqlarını yerine yetirməyen riya-kar ruhan, senin o ərkilə sinəndə Qurannın ne işi var?)

Nəsiminin təfsirciyə xitabını başqa sözə, təfsirci-dən no gözlədiyini və əsl Quran təfsirini necə görmek istədiyini üzə çıxarmaqdən ötrü metlədə ("teləə" kökündən olub "çixmaq" mənasına gələn bu söz edəbiyyatşünaslıqda qəzəl və qasidələrin ilk beytino deyilir), həm də şeirin başqa yerlərində tez-tez işlənən "könlü" ü də diqqətdən qırğın qoymaq olmaz.

"Ürək" və "qəlb" sözü ile sinonim kimi qələmə verildiyindən, adətnə, "könlü" deyər-demez bu səggili məməhülər təsəvvürə gəlir. Ancaq insan bədənində ürəyin, qolbin yeri olduğu halda "könlü"ün yerləşdiyi yeri heç kəs təpib göstərə bilmez. Çünkü, o, zahiron mövcud deyildir. Bəs ele isə könlü nedir?

Dünya xalqlarının yaşı min illərə üçlünlə edəbi-bədii tövrübəsi "könlü"ü insanın duyğu və düşüncə sistemlərin tarazlaşdırıcı mənəviyyatın daşıyıcısı en ali bəşəri dəyerlərin toplusuna kimi qavradır. Deməli, Nəsimi de təfsirçini "könlülün içində girməyə çağırıldıqda, Quranın yeddi dəryası"nın əsində möhv "könlü"dən yerləşdiyinə və mənəviyyatdan ibarət olduğuna işarə edir. Axi, elə o özü deyir:

*Həcc-i-əkbər qılmaq istərsən, gal, ey zahid, bəri,
Aşıqın qəlbini içində sən bu beytüllahi gör!*

(Ey Zahid, eger sen böyük Həccin savabını qazan-mağrı arzulayırsansa, bəri gal; yəni, əsl Allah bəndolo-rino səri addim at. Çünki, son həqiqi Allah evini yalnız aşiqlərin, xalix bəndələrin qəlbində görə bilərsen; yəni Allah Özü gözə görünmədiyi kimi, Onun həqiqi evinin

yerləşdiyi "könlü" do gózo görünməzdər və xalis bən-dənin yalnız düşüncə, danışq və dolanışığında, həyat terzində müşahidə edilo bilər).

Mətədəki bu çağırış şeirin qalan hissosundo çeşidi boyalarla, müxtəlif əsullarla, ayrı-ayrı incəliklərə dələ getirilir. Biri o birindən daha gözəl olan bedii duyu və fəlsəfi düşüncələr zəməni üzərində ifadə edilir. Damla döryəni əks etdiriyindən elə birçə beytin üzərində da-yanmış basdır.

Bəhri-Quranın görəq ol, bul nicati canuyə,

Ayati- "yühyil-izam"ın hərfi-mənasın oxu!

(Quran dənizinə bat ki, ruhunu qurtarasan, "çürü-müş sümüklerin dirilməsi" ayəsinin əsl mənasını, hə-min mənanın ekşini tapdıgi o bir kəlmə sözü oxu, o bir xətt yazını qavra. İlahi yaradılışın qüdrət və hikmətin-deki mahiyyəti derk et).

Adəton, boğulmaq ölümlə, möhv olmaqla nəticələ-nir. Ancaq Nəsimi "Quran dənizində" qərq olmaqdən, yəni "Quranın yeddi dəryası"na baş vurmədən danış-dığından, bu "batma" əsində dirilmə, dirçəlis, yeniləş-me və həyatı gözələşdirmədir. Axi, Ulu Yaradan hər gün, hər an bir işdədir ("Ər-Rəhman"29).

Mənəvi dəyerlərə belə Ali İslami münasibət tərizi-nin ən parlaq nümunələri elə "Qurani-Kərim"in özündədir. Belə ki, böyük olan Allah "Yunis" surəsinin 90-93-cü ayələrində III Ramzesdən (Firondon) danişar-kən, bütün böşörüyü mənuma olsun deyə, Fironun heç nəyə görək olmayan bədənini cürütəndən əbədi saxlayacağını qabaqcadañ xəber verir. İsrail oğullarını denizdən (sağ-salamat) keçirdi. Firon və aserləri zalımcasına və düşməncəsinə onların arxasına düşdü-lər. Firon bacagı anda "İsrail oğullarının inandıqlarından başqa heç bir Tanrınnı olmadığını" iman getirdim. Mən artıq Ona təslim olanlardanam!" dedi. İndimi? Büt-tün var-dövlətin, hakimiyyyətin olindən çıxdıdan son-ramı iman gotırırsən? Halbuki, əvvəlcə (Allaha) qarşı çıxmış və fitne-səfərə törendən dərələndən olmuşduñ! Sən-dən sonrakılara bir iibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sə-nin cansız bədənini sahile atacayıq). "Hə-qiqəten, insanların çoxusu aylərimizdən xəbərsiz-dir!"

Bu gün mötəbər elmi jurnallar dəqiq araşdırmacların neticəsi olaraq bildirir ki, həqiqətən de Fironun mumi-yalanmış bədəni olduğu kimi qalmaqdır. Həmin o el-mi jurnalarda daha dəqiq olan İlahi bilgilərində bəlli olur ki, Fironun onu əbədi xoşbəxtliyə yetirə biləcek ruhu isə daim ezbət içinde qıvrımlaşdır. Çünkü, o öz zəmanəsinin "Quran"ı olan "Tövrat dənizi" no orada əksini tapmış İlahi buyruq və qadağalara etinə etmə-mış, ruhunu (mətdə: canını) əbədi ezbədn qurtarmamışdır.

Beyti lazıminca açmaqdən ötrü, heç şübhəsiz, onda təzmin edilən yəni olduğu kimi saxlanılanlar məşhur aya-yə de diqqət yetirilməlidir. Həmin aya bəledir: "Öz ya-

radılışını unudub: "Çürülmüş sümüklerini kim dirildi biler?!" deyən hələ Bize bir mesol de çekir (Ya Peyğember, de ki, "Onları ilk dəfə yoxdan yaradan dirildiçdir. O hər bir məxlüqatı (yaradılışından evvel de, sonra da yaxşı tanyandır!)" ("Yasin"- aye 78-79).

Hər şeydən evvel bu cəhət qeyd edilməlidir ki, şair şeir boyu həmin ayının de içorisinde yer aldı "Yasin" surasına ayrıca fikir vermiş, fürsət düşdücə, həmin surə ilə bağlı bilgi ve motivləri onə çəkmüşdir. Belə ki, şeirdə metlədən derhal sonra oxuyur:

*Keç bu övraqı əddədən, bax kələmin zatına,
Xətti-vəchullah içində sureyi- "yasin" oxu!*

(Bu vərəq və say hesabından uzaq ol, eksinə, sen de gəl! Tanrı sözünün cövhərinə, mahiyyətinə diqqət yetir, əgər belə etsan onda "Yasin" surasını da məhəz İlahi qüdərət və hikmətin pozulmaz yazısı (metnə: xətti-vəchullah) ilə üzvi qovuşuqluqda, qırılmaz bağlılıqda oxuyaqsan, qavravacaqsan).

Bəs bə hansi zərərdən irəli gəlmisdir? Görünür, Nəsiminin yazış-yaratdığı dövrde de "Yasin" "Quranın qəlb" kimi müqəddəs kitabın diqqət mərkəzində saxlanılan surələrindən olmuşdur. Sura haqqında geniş yاخalımsı bir çox hadisələr bə onənənin formalış möhkəmənləsinə tekan vermişdir. Nümunə olaraq İsləm peyğəmberinin (s) İmam Əli-ya (ə) aşağıdakı tövsiyəni göstəre bilerik:

"Ya Əli, "Yasin" surəsini oxumağıni çox tövsiyə edirəm. Cükn, onun oxunmasına on berəket vardır: Onu oxuyan ac seks mütłeq doyar, əger susuzsa, mütłeq susuzluğunu aradan qalxar; hərgəl çılpaqdırsa, mütłeq Allah ona geyim yetirər; subaydursa evlənar; qorxursa, Allah onu qorxularından əmin-amanlıqla saxlar; xəste issa şəfa tapar; hebdə issa Allah onu hebdən qurtarar; müsafiridirsə, Allah ona sefərdə kömək olar; her hansı bir meyitin başı üstündə oxunarsa, Allah onun əzabını yüngülləşdirər; özü və ya malı iten bir kəs oxuyarsa, Allah ona yol göstərer və ya iten malının tapmasına səbəbiyyət verər".

Əlbəttə, ister Qurana ("Nisa"-82, "Sad"-29, "Qəmər"-17, 22, 32, 40 v.s.), isterse de mətəbər hadisələrə əsasən bütün bu tövsiyyələr yalnız xalis niyyət, təmiz qəbəl, sağlam mühakimə və ardıcıl əməli fealiyyət şərtli həqiqi hayat deyərini alı bilsən. Həc şübhəsiz, duygu və düşüncələrinə geniş kütülələrə dəha aydın çatdırmaq istəyən Nəsimi de, "Yasin" in bu bəlli xüsusiyyətindən faydalılmışdır.

Əgər, şeiri ardıcılıqla izlesəydik, onda şairin ümumiləndən xüsusiliyi, müraciətdəndən yüksəmiliyi, tutqunluqdan aydınlığa doğru pille-pille, mərhəle-mərhələ getməsinin canlı şahidi olardıq. Deməli, çox asanlıqla fikirləşmək olar ki, Nəsimi təfsirçiyə xitabının mövzu, məzmun və məfkişə baxımından "Yasin" surasını örnək almaqla davam etdiirmişdir. Belə olan surədə bù, bütövlükdə surəyə aid olduğu kimi onun hər hansı bir

ayəsinə də, o cümlədən, şeirdə "yuhyə-i-zam" ifadəsi ilə verilən ayəsinə də eyni dorucoda şamildir. Ayə haqqında indiyədək on müxtəlif izahlara rast gelmişdir. Müasir dövrün tanınmış müfəssirlərindən olan Aytullah Məkərim Şirazi də bu izahları ümumişdirərək, onlara fordi münasibətini bildirmiştir. Ancaq, bütün bu "izah" bolluguşa, "şorh" əlvənlığına baxmayaqaraq, "Qurani-Kərim" in özünün özüne verdiyi təsirin yerini heç kəs heç nə ilə doldura bilmez. Zənnimizcə, bu ayənin en dəqiq, ən aydın və birmənəli açıqlaması "Zümer" surəsinin 21-ci ayəsində olduqca parlaq bir tablo kimi gözlər öntünə serilimdir: "Məger, görmürsəm ki, Al-lah göydən yağış yağıdır, onu yer üzündəki bulaqlara axır, sonra onurla növbənövək əkin və cürbəcür meyvələr yetişdirir. Sonra əkin və meyvələr quruyar, son onları saralmış görərsən. Sonra da Allah bunları çör-cöpə döndürər. Həqiqətən bunda ağıl sahibləri üçün ibratlər vardır!"

Göründüyü kimi, "Yasin" in şeirdə işarə edilmiş "çürülmüş sümüklerin dirildilməsi" kimi müxtəsər hikməti burada geniş və ardıcıl bioloji proses halında getdiçən canlı və görənlü bù bicimdə öks etdirilmişdir. Belə olan surədən her ne qədər şəni nüzul (ayənin gelme səbəbi) getirilirse-getirilsin, her ne qədər hədis, rəvayet, xəbər, elmi-texniki informasiya sadalanırsa-sadalansın, yene də Quranın özünün verdiyi bilgi, özünün yanadığı yanşarma əsası onündə sönüli və cılız görünecekdir.

Beləliklə, bəlli olur ki, Nəsiminin nəzərdə tutduğu "herfü mənə" (mahiyət) yuxarıdakı beytədə öksini tapmış, "xətti-vəchullah" yəni İlahi qüdərət və hikmətin təbəti, cəmiyyət və təfəkkür üzündəki pozulmaz yazıları, silinməcən nüshələri və möhvolmaz eləmətləridir. Şeirin sonrakı hissəsi da məhəz bù ideyanın badii ifadəsinə qulluq edir. Belə ki, buraya dək dəha çox ümumi şəkildə fəlsəfi siqlatda qoyulmuş mətbəblər növbəti beytlərde dəha hoyatı, dəha canlı örənklər timsalında, (məscid, məhrəb, minber, Məscidi-Əqsa (Qüdsdəki müqəddəs ibadətgah) Xızır, İlyas, Qaf dağı) manənləndirilir və təfsirci bütün bunlara Allahın şah əsəri tek yanışmağa çağırır. Bax, Nəsiminin təfsirçiyə xitabında ələ gələn ali məqsəd, yüksək niyyət və qətiyyətli təlobkarlıq bəlli olur, İslami qayədən irəli gəlir.

*Vərəga Almasov, filologiya üzrə fəlsəfə doktoru,
Həsən Hüseyni, tədqiqatçı*

İstifadə olunmuş adəbiyyat:

- 1.İ.Nəsimi, "Seçilmiş Əsərləri". Bakı, "Azermeş", 1973.
- 2."Qurani-Kərimin Azərbaycan dilinə tərcümə və izah". Aytullah-İzma Nasir Mə-kərim Şirazi. Bakı-2017.
- 3."Nəbz", 06.04.2002.
4. "Xəzən" jurnalı, № 25, yanvar-fevral 2020, Əli bəy Azərinin nəşri